



Səddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə fəlsəfə
doktoru,
*Azərbaycan və Rusiya Yazıçıları və
Jurnalçıları Birliklərinin üzvü,
Beynəlxalq Yazıcların Birliyinin üzvü*

İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatması xalqımızın həyatında yeni mərhəlenin əsasını qoymuşdur. İstər iqtisadiyyatda, istər hərbədə, istərsə də, mədəniyyət sahəsində çox böyük kəmiyyət və keyfiyyət dəyişmələri mərhəlesi başladı. Bu qələbəyə qədər demək olar ki, bütün şairlerimizin yaradıcılığından bir kədər axını keçirdi. Axi şair də insandır, həssas aləmi var. O da təkcə xalqın ağrısını hiss etmir, həm də torpağın ağrısını hiss edir. Şairin varlığında itirilen torpaqların göynəmi sözə çevrilir. Zaman-zaman söz bu yaraların ağrısı ilə gələcək nəsillərə ötürülür. Şübhəsiz, müəyyən zamanı gələcək nəsillər möhəz söz vasitəsi ilə qarvaya bilir. Başqa sözə, söz yaddaş olaraq insanın töbiətini idarə edir. Onu keçmişə bağıtarı. Hər bir insan məhz sözün təlqini ilə cəmiyyətin özünü bir parçası olduğunu hiss edir. Cəmiyyətle birgə nəfəs alaraq, cəmiyyətin taleyülü məsələlərində özünü kənarda görmür. Bir insanın ağır sinqlardan keçərək zamanın yeni dövrüne daxil olması üçün onun mübarizə özüni, iradəsi, dözümü olmalıdır. Mən mənəvi sabitliyini qoruyub saxlayan, təbiətdində təmkini üstün tutan söz adamlarından biri haqqında danışmaq isteyirəm. Bu, Cəbrayıllı torpağının yetirməsi olan Yaqub Sözdür. Onun tərcüməyi-hal qeydlərində oxuyuruq: "1956-ci ildə Azərbaycan Respublikası Cəbrayıllı rayonunun Sarıcullı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə inşaçı kimi başlayıb. 2001-ci ildə Bakı İslam Universitetinə daxil olmuş və 2006-ci ildə orada "Axund-İmam, şəriət müəllimi" ixtisası üzrə tam kursu bitirmişdir. Yaqub Söz adı ilə tanınan Abbasov Yaqub Feyzulla oğlu hələ ilk gənclik illərindən, bir az da dəqiq desək, yeniyetməlik çağlarından tay-tuşları arasında ictimai fəallığı ilə seçilir. Orta məktəbdə oxuduğu dövrədə ictimai fəallığı müəllimlərinin diqqəti cəlb edib, sınıf nümayəndəsi olub. Təhsildə və ictimai işlərdə fəallığı onun mənəvi mühitinin tələbatı kimi özünü göstərib. Məktəb şagird təşkilatının sədri, sonra isə oxuduğu təhsil ocağında idman komitəsinin rəhbəri kimi, fəallığı ilə seçilir. Bundan sonra hərbi xidmət illeri (1974-1976) galır. Ordularındaki fəallığını görə komandirlərin rəğbatına qazanır. Manga komandiri, böyük komandirinin müavini kimi hərbi

Həyatın "Sınaq yükü" sözün güzgüsündə yaxud, Yaqub Sözün yeni kitabı üzərində düşüncələr

missiyaları ilə ümidi dərhal doğruldur. Yoldaşlıq məhkəməsinin sadri kimi fəaliyyəti ona müraciət edənlərin ədalət hissini inamını qoruyub. Yaqub Söz (Abbasov Yaqub Feyzulla oğlu) qarşılaşdığı həyat hadisələrinə vicdanlı münasibəti ilə fərqləndiyi üçün istər-hərbi xidmət dövründə, istərsə də hərbi xidmətdən sonrakı zamanlarda onu tanyanların inamını qazanıdı. Üçün yüksək hörmət və ehtiram sahibi olub. O həmişə haqqı öndə görüb. Aparıcı inşaatçı kimi əmək fəaliyyəti illərində də ictimai fəallığı davam edib. Təhsil, idman, əmək fəaliyyəti ilə bağlı fəxri fərmanlarla, döş nişanı, tərifnamə və diplomlarla təltif olunur. Ali dini təhsil alırdan sonra Dini aylınlın icraçı vəzifəsində çalışır, bu yəndə fəaliyyəti ilə də gələcəyə inam və qarşılıqlı hörmətin vacibliyini hər kəsa təlqin edir. Nəzəri biliklərlə yanaşı, dövrünün tanılmış din xadimlərinin təcrübələrindən də layiqincə bəhərəlməmişdir. Hələ kiçik yaşlarından ədəbiyyat, poeziyaya maraqlı göstərib. İlk seir orta məktəb illərində çap olunur. "Dərdsizliyin dordi", "Çox uzandi bu nağıl" kitablarının müəllifi, "Vətən daşı olmayıandan, olmaz ölkə vətəndaş" kitabının baş redaktorudur. Dövri mətbuatda müətəmadi çap olunur". Zənnime, hər bir söz adının yaradıcılıq yolunu dəyərləndirmək üçün elə onun həyat yolunda başlaşdırıb, həyat yoluñun hənsi döñəmlərdən keçdiyinə diqqət yetirmək vacibdir.

Tərcüməyi-hal qeydlərindən göründüyü kimi Yaqub Söz özü də kifayət qədər zengin həyat yolu keçib. Əgor belə demək mümkünsə, o, Abbasov Yaqub Feyzulla oğlunda Yaqub Sözə qədərki yoluñ yetirməsidir. Mən belə zənn edirəm ki, Yaqubu sözə gotirən və onu Yaqub Söz olmağa vadar edən, onun həyat hadisələrinə, həyatın doğurduğu çətin və asan sualların hamisəna cavab verə bilmək gücü ilə bağlıdır. Qədim hayatı müşahidəleri, şərqi mənəvi mühitinə bəndləyi, dini kitabları kifayət qədər mütləci imkanları ilə onun həyatında bir zenginlik mühiti yaradıb.

Birmənalı qeyd etmək lazımdır ki, insan iddialarla nə qədər çıxış edir-etsin, yene də cəmiyyət onun əməli və eyni zamanda ağıla, məntiqə səykənən fikirleri ilə hesablaşır. Bütün hallarda bir tutarlı əməli olmayan, çətinlik qarşısında qalan bir şəxse ağıllı məsləhət vərə bilməyən kimsəni heç kim səmimiyyətə təqdir edə bilməz. Doğrudur, imkanları ilə insanlara təsir gücündə ola bilər. Ancaq bu imkan mühiti aradan qalxan kimi həmin iddialar da yox olub gedər.

Mən 2020-ci ilin noyabr ayında Cəbrayyun işğaldan azad olunması xəberini

əsidiñ kimi Cəbrayıldan olan dostlarını, əlbəttə, birinci növbədə söz adamlarını görməmən onuñ öbüntən gətirdim. Onların hansi hissələrlə, hansi düşüncələrlə yaşadıqlarıñ təsəvvür etməyə çalışdım. İmkənim daxilində bir çoxuna zəng etdim. Doğma yurduların, yerlərin azad olunduğu xəbəri ilə onları töbrik elədim. Əlbəttə, kövərlənlər, qırurlar duyugularla sevinclərini mənşə bölüşənlər əsildən yeni bir sabahın başlığından təsdiqini ifadə edirdilər. Bəli, həyatımız bu qələbədən sonra dəyişəcəkdi. Doğrudan da, elə belə də.

Yaqub Sözün bir neçə kitabını çap etmişim. Onunla yaradıcılıq əlaqələrimiz 2017-ci ildən başlayıb. Birinci kitabını gotirəndə onun ədəbi toxəllüsü məndə qəribə ahval yaratdı: Yaqub Söz - əlbəttə, mən bu adda bir iddə da gördürüm. Doğrudur, yaradıcı adamlarda iddianın olması töbii qobul olunmalıdır. Çünkü yaradıcı adam iddiasız heç nə yaratmaq imkanında ola bilməz. İndi Yaqub müəllimin də sözə sahiblik iddiası ilə qarşılıqla onun bu iddiani necə doğruldağı haqqında düşünürüm.

Birinci kitabımı "Dərdsizliyin dordi" adı ilə nəşrə hazırladıq. Yaqub Sözü bir mənəviyyat adımı kimi tanımaq üçün "Dərdsizliyin dordi" kitabını əvvəlinə yaziçi-publisist Əli Rza Xəlefəlinin yazdığı "Dərdsizlik böyük dörrdir" adlı qeydlərinə oxumaq bəs edərdi. Həqiqətən, Yaqub müəllimin şeirlərində, ədəbi-publisist yazılarında dərəd idealizə olunur. Dərəd insanı içəridən yeyib cürümən bir vasitə kimi toqdim olunmur. Dərəd insanı dözümuñ aparan güc mənbəyi kimi göstərilir.

Əlbəttə, bu, 7 il bundan əvvəl olmuşdu. Yəni Yaqubun homin kitabından sonra dövrü mətbuatda yazıları ardıcıl dərc olunub. Yaradıcılığını, tale yoluñ təsvir edən ədəbi-publisist yazılar da işq üzü görüb. Bütün bunlar Yaqub Sözün daim mənəvi hərkətdə olduğuna tekzib olunmaz göstəricidir. Onun töbiətinin on üstün tərəfi səmimiyyətidir. Hətta ikinci kitabında da yənə qəlbiniñ ağrılılarını ifadə edən yazıları daha çox yer tuturdu: "Bu nağıl çox uzandi" adı ilə çap olunan kitabında da varlığına hakim kəsilən bir nigaranlıq duyğusu onu tərk etməmişdi. Bir sözə, Yaqub sonrakı kitablarını da - "Üzümüze açılan sehərlər" və indi oxuculara təqdim olunan "Sınaq yükü" toplusunu da öz oxucularına yüksək mənəvi məsləhiyyətə təqdim edir. Təkçə elə onun yeni kitabı "Sınaq yükü" göstəri ki, həyatını daim söz ilə ünsiyətdə keçirməkdən yorulmayıb. O bütün qələbi ilə söz alımına bağlıdır.

Onu da qeyd etmək lazımdır ki, Yaqub Sözün çox aydın dəst-xətti ilə seçilən publisistikası da çox dəyərlidir. Ele "Sınaq

yükü"nın əvvəlindəki qeydlər də kifayət qədər bu qənaətlərimizi təsdiq edir:

"Maddi aləmdə qəbul etdiyimiz hər tamlıq mürəkkəbdür. Yəni ayrı-ayrı kəsiklərdən - hissələrdən təşkil olunmuş - bütövdür. Əlbətdə ki, bu tamlıqt bütövlükdə bilmək və dərk etmək mümkinönüdür. Ancaq, onu bölmünlər bölməklə, müsəyyən çərçivədə təshiq edərək bilmək və tanımaq olar. İnsan da belədir. Yalnız şəxsiyyətinə təsdiq etmək üçün lazım olan məlumatlar (adi, soy adı və s.) onu yetərinə tanımaq kifayət etməz. Amma onun ölüm yolunun müsəyyən bölmünlər barəsində məlumat ala bilsək, haqqında daha çox bilər və onu yaxından tanıyarıq. Həyatın bölmünləri mərhələ-mərhələ insanın yaşadığı anlan - duyuş və hiss etdiklərini, şirin və acı təssərətlərini, elmi və hiss yaddaşlarını, düşüncələrini, bir sözə, həmin bölməyə daxil olan, aid olan vərəsə üzündə ehtiva edir. Hər bölümün özünəməxsus rəng çalarları vardır ki, həyatımıza gözəllik və mənə verən də elə bunlardır".

Bu qeydlərin özü belə bir qənaətə yol açır ki, Yaqub daim comiyətinə həyat ilə bağlı düşünür. Bütün hallarda insan özündən başqa kimsəni də düşünürse və bu düşünmənin özü yüksək əxlaqi-mənəvi dəyərlərə səykanırsə, demək o, cəmiyyətin taleyi üçün narahatdır. Cəmiyyətin həyatını öz həyatından töcrid şəkildə qəbul etmir. Bütöv halda insan ömrünün tökə ayrı bir hissəsinə görə yox, onu həyatının tamlığı ilə görə bilmək daqiq və aydın qiymətləndirməye əsas olur. Yaqub da bütün hallarda insanın tanımağı və onları başa düşmək üçün öz sərf edirlər. Yalnız bundan sonra müsəyyən qənaət ifadə edirlər. Əlbəttə, burada insanı başa düşmək də unudulur. Elə Yaqub Söz kimi qələm adamları insanları yaxşı tanımaq və onları başa düşmək üçün öz sərf edirlər. Yalnız bundan sonra müsəyyən qənaət ifadə edirlər. Əlbəttə, hər bir mərhələdə insan təmdir. Ancaq yeni mərhələdə yeni tamlıq dövrü görür. Bir sözə, Yaqub hər kəsi öz töbiətinə uyğun, yaşına uyğun, usaqlıqlına, gəncliyinə, qocalığına uyğun qarvaya bilir. Buna görə də öz sözündə kifayət qədər inamlıdır. Onun cəmiyyət və insan problemləri ilə bağlı qeydlərinin hamisində bir əsas fikir var. İnsan özünü tanımağı bacarmalıdır. Əgor insan özünü tanımağı bacarırsa, onda şübhəsiz ki, özünü tanıdırıqda da bacaracaq. Başqa sözə, cəmiyyət onu görəcək, onu deyərləndirməye məcbur olacaq, onun kimliyini etiraf edəcək: "Cəmiyyətdə - müasirlər arasında tanışlıq, çox zaman zahiri fəaliyyət və davranışlara əsaslanırdı, bəzən yanlışlıqla səbəb olur. Çünkü, hamı görsəndiyi kimi olmur.

Davamı 11-cü sahifədə

Övvəli 10-cu səhifədə

Əlbəttə burada bir əşas məsələ də nəzərdən qaçmamalıdır. Ümumi insanlıq və insani dəyərlər naminə görülen işlər istisnaçı təşkil edir. Bu cür işlər, həm müasirlərinə, həm də gələcək nəsilə insanın kimliyini tanıtır. Bütün tətbiqlərə qəbul etməmişəm. O mənada yox ki, bu cür müraciatlara laqeyd münasibətim olub. Əksinə, müxtəlif formada hörmətə layiq ad və məqam sahibi kimi, mən müraciət edənlərin hər birinə dərin hörmətim və sayğularım var. Mən kiməm? -sualına gəldikdə isə, öz cavabım bir mənalıdır: -Mən insanam!-. Nə qədər həyəcan doğuran qənəətlərdir. Axi indiyə qədər biz çoxları görmüşük ki, mən kiməm sualına cavab verməyə çalışıb. Şairler, filosoflar, böyük söz adamları mən kiməm sualının qarşısında dayanımlı olublar. Bu sualın doğurduğu məsuliyyətə uyğun ona cavab verməyə çalışıblar.

Əgər Nizami Gəncəvi mən kiməm sualına cavab verməli olsaydı, yəqin ki, "Xəmse"ni yaradan, qəzel sahəsində divan ustası olduğunu təsdiq edən bir kimse olduğunu deyərdi. Eleə də Füzuli öz kimliyinə mən kiməm sualı ilə başlayan qəzolini yada salmaqla cavab verdi. Amma bu cavabların hər biri böyük sənətkarlarının həsi mənəvi güdü olduqlarına en tutarlı, yeterli cavablardır.


Yaqub Söz qeyd etdiyi fikrə müəyyən qənəəti nəticəyə məsuliyyətə yanaşan müəllifidir. Tosadüfi deyil ki, o, yeni kitabını sınaq yükü adlandırmışdır. İnsan heyati eslində elə sınaqlardan keçən bir ömrürdür. Hər günün özü insana yəni əhvallar gotirə bilər. İnsan sevinə də biler, kədərlənə də biler. Bu baxır insannın sınağa qarsı, həyatın çətinliklərinə qarşı necə dözo bildiyinə, necə davam getirdiyinə. Zənnimcə, "Sınaq yükü"nün mahiyyətinin Yaqub Söz özü də tutarlı cavabları: "Kitabımızın "sınaq yükü" adlanması heç də təsadüfi deyil. Əksinə şüurlu yanaşmaya əslaslanan bir qərardır. Hər bir insan dünyaya doğuldugu vaxtdan son nəfəsinə kimi sinanmaqdadır. Bir azda açıqlasaq, heç kəs alım (həqiqi bilən və dərk edən) kimi doğulmur. Ancaq, alım olmaq potensialı (qabiliyyət və bacarığı) ilə doğulur. Bu anlayışı, insana aid edildə biləcək bütün sahələr şamil etmək olar. Kim olmaq istəyirsənsə ola bilərsən. Ancaq sınaqlardan keçmək şərti ilə. Ömrə yolunda üzləşdiyi çətinliklərin sınaq yüküne tab gətirə bilən ciyinlər sahibini bürdənməkdən, yixalmaqdan qoruyur. Həyat eşqini sönməyə qoymur. Ona səbr və dözmə verərək, həyatına davam etdirir. Bilik və bacarığını başqlarına da aşılımaya istəyənlər əsl insanlardır. Bu kitabımızda ömr yolumuzun bir qismını (2012-2022) bələmlərə ayırb oxuculara təqdim etməklə, əvvəlki kitablarımıza əldə edə bilməyən müasirlərimizin və gələcək nəslin kimliyimiz - düşüncələrimiz və

Yaqub Söz qeyd etdiyi fikrə müəyyən qənəəti nəticəyə məsuliyyətə yanaşan müəllifidir. Tosadüfi deyil ki, o, yeni kitabını sınaq yükü adlandırmışdır. İnsan heyati eslində elə sınaqlardan keçən bir ömrürdür. Hər günün özü insana yəni əhvallar gotirə bilər. İnsan sevinə də biler, kədərlənə də biler. Bu baxır insannın sınaşa qarsı, həyatın çətinliklərinə qarşı necə dözo bildiyinə, necə davam getirdiyinə. Zənnimcə, "Sınaq yükü"nün mahiyyətinin Yaqub Söz özü də tutarlı cavabları: "Kitabımızın "sınaq yükü" adlanması heç də təsadüfi deyil. Əksinə şüurlu yanaşmaya əslaslanan bir qərardır. Hər bir insan dünyaya doğuldugu vaxtdan son nəfəsinə kimi sinanmaqdadır. Bir azda açıqlasaq, heç kəs alım (həqiqi bilən və dərk edən) kimi doğulmur. Ancaq, alım olmaq potensialı (qabiliyyət və bacarığı) ilə doğulur. Bu anlayışı, insana aid edildə biləcək bütün sahələr şamil etmək olar. Kim olmaq istəyirsənsə ola bilərsən. Ancaq sınaqlardan keçmək şərti ilə. Ömrə yolunda üzləşdiyi çətinliklərin sınaq yüküne tab gətirə bilən ciyinlər sahibini bürdənməkdən, yixalmaqdan qoruyur. Həyat eşqini sönməyə qoymur. Ona səbr və dözmə verərək, həyatına davam etdirir. Bilik və bacarığını başqlarına da aşılımaya istəyənlər əsl insanlardır. Bu kitabımızda ömr yolumuzun bir qismını (2012-2022) bələmlərə ayırb oxuculara təqdim etməklə, əvvəlki kitablarımıza əldə edə bilməyən müasirlərimizin və gələcək nəslin kimliyimiz - düşüncələrimiz və

Yaqub Söz təbəbet etibarı ilə özüne hesabat veren adamdır. O, qorxmadan, çəkinmədən öz ünvanını oxucusuna aydın verə bilir. Cəmiyyətə qərəbzər olanda, insanlara doğma yanaşanda hər kəsin qəlbə açıq olur. Qəlbə açıq adam sanki qonaqlı-qaralı evə bənzəyir. Yaqub Söz də bütün vətənli

şəhərlərindən qəbul edilmişdir.

Həyatın "Sınaq yükü" sözün güzgüsündə yaxud, Yaqub Sözün yeni kitabı üzərində düşüncələr



mövqeyimiz barəsindəki tanışlığına yardımçı olmaq istədik. Ümidvarıq ki, oxucuların marağına səbəb olacaq-dır. Hamiliqlə, Allahe əmanat olun!". Yaqub bütün varlığı ilə insanlara xeyir arzulayan, insanların töbətinə xoş əhval bəxş edən söz adımdır. O, yeni kitabını möhəbbətə niyyətə oxuculara təqdim edir. Bir sözə, biliyin, bacarığımı insanlardan əsirgomir. Elə bu niyyətə də deyir ki, sözünən başqalarından əsirgomoyən adamlar eşi insanlıq zirvəsində qərar tutanlardır. Yaxşıdır ki, yenə də üzünü oxuculara tutur. Oxucuların marağını unutmur. Çox istəyir ki, oxucular bu kitabın arasına yığılmış duyğu və düşüncələrin möhəbbətini düzgün başa düşsünlər. Yaqub sözün bu kitabına toplamış yazılarını seçilmiş şeirlər kimi də qəbul etmək olar.

Ele kitabının birinci bölümünə 2012-2017-ci illərdən yazıdığı şeirmələri əlavə edib. Maraqlıdır ki, həmin şeirlərə epigraf olaraq. Çox dəyərli bir poetik parça da verir: "Özün haqqda qərar vermə hələ sən. Gərək sınaqlarda qalib gələsən. İstəyirsin kimliyini biləsan? Qəlbindəki arzu, diləkdən soruş". Ümumiyyətə, Yaqub Söz öz oxucuları ilə asanlıqla ünsiyyət tapa bilir. Çünkü şeirlərindən üz tutduğu tərəfə səmimi münasibəti aydın görünür. Elə yuxarıda qeyd etdiyi kimi oxucusundan tələbi də, sorgusunu da çox fərqlidir. Həqiqətən də, hər kəs öz kimliyini qəlbindəki duyğularla təyin edə bilər. İnsanları necə yanışır, insanlara qarşı münasibəti sağlamdırı... bütün bunların fərqi çoxdur. Ən azı ona görə ki, ritorik sualların hər birində aydın bir cavab var.

Yaqub Söz təbəbet etibarı ilə özüne hesabat veren adamdır. O, qorxmadan, çəkinmədən öz ünvanını oxucusuna aydın verə bilir.

Cəmiyyətə qərəbzər olanda, insanlara doğma yanaşanda hər kəsin qəlbə açıq olur. Qəlbə açıq adam sanki qonaqlı-qaralı evə bənzəyir. Yaqub Söz də bütün vətənli

ilə doğma münasibət bəslədiyi insanlara öz ünvanını "Mənim ünvanım" adlı şeirində belə təqdim edir:

*Tüstüsüz od tutub yanan axtarsan,
Fərg etməz goca, ya cavan axtarsan,
Həsrətli, nisgilli ünvan axtarsan,
O, mənim ünvanım, mənim ünvanım.*

*Gümanlar içində güman axtarsan,
Yurdundan didərgin olan axtarsan,
Əlinin qabarı talan axtarsan,
O, mənim talanım, mənim ünvanım.*

*Vətənda gözəldir hər yan axtarsan,
Vəfsi aciz olan bəyan axtarsan,
Cəbrayı adında məkan axtarsan,
O mənim məkanım, mənim ünvanım.*

Maraqlıdır Yaqub Söz tüstüsüz yanaşığından özünün ünvanı hesab edir. Ancaq tüstüsüz yanmaq üçün hansı yaşda olmağın forqı yoxdur. Yalnız insan olmayıñ, insanlara doğma münasibət bəsləməyin forqı var. Bu səbəbdən də Yaqub özünü yalnız həsrətdə, nisgildə fərqli sanır. O, həsrətli günlərində gələcəyə gümənla baxırıd, bəlkə bu gümənnin içində şübhə də vardi. Görünür, elə həmin çağların toosurət olaraq öz ünvanını gümənlar içində güman axtaran kimi göstərir. Demək, Yaqub Sözün bir ünvanı da qabarlı ol sahibi olmayıñdır. Vətənda hər yerin gözəl olduğunu deyir. Və nohayət, Cəbrayı adlanan mekanı öz oxucusuna ayrıca qatdırır. Burası çox doğrudur ki, Yaqub Söz harda olsa, hörmət qazanandır. Onun haqqında ürək dolusu sözələr yazan Əli Rza Xələfli də qeyd edir ki, Yaqub Söz Cəbrayılda böyük hörmət sahibidir. Cəbrayıllar onu həmişə hörmətə öz məclislərinin başında oyləşdirirlər. Danışdıqlarına, dediklərinə hörmətlə yanaşır.

Yaqub Söz yurdunun övladlarını igid kimi, qohrəman kimi torənnəm edir. Düşmənə qarşı amansız olan qohrəman cəbrayıllarla fəxri edir. Və həmin adamların hər birini özünün ünvanı kimi göstərir:

*Düşmənin gözünü oyan axtarsan,
Arzusun ürəkda qoyan axtarsan,
Vişalın ətrini duyan axtarsan,
O mənim duyanım, mənim ünvanım.*

*Əgər dar gündənə həyan axtarsan,
Vətənən canına qıyan axtarsan,
İgidlər, şəhidlər sayan axtarsan,
O mənim sayanım, mənim ünvanım.*

Yaqub Söz, vüsalə çatan axtarsan, Həsrəti boynundan atan axtarsan, Sonda qalib gələn Sultan axtarsan, O mənim Sultanım, mənim ünvanım.

Yaqub sözə viedəni yanaşması ilə fərqlidir. Bu şeirde sanki biz ikinci Qarabağ savaşının yekununu da görürük. Qarabağ savaşının yekununu da görürük. Birmonah şəkildə Ali Baş Komandanın

şərəflə qələbəsini də Yaqubun sözün monasına bükülmüş dəyərində hiss edirik.

Yaqub Söz Cəbrayı torənnəm edən çoxlu şeirlər yazıb, Qarabağ sevgi ilə vəsf edib. Öz kəndini, doğma yerləri torənnəm etməkdən məmənənləq duyub. Onun şeirlərində yer-yurd adları xüsusi dəqiqəti cəlb edir.

Sübəhsiz, indi Qarabağ işğaldən azad olunub. O yerlərə qayıdan yeni nəsil Yaqub Sözün çox dəyərli bir şeiri ilə yeri-yurduna tənya biləcəklər. Yeni Yaqub Söz öz şeiri ilə bələdçiilik missiyasını yerinə yetirir.

Bildiyimə görə Yaqubgilin kəndi Araz qırğı, bağlı-bağışlı bir yer olub. Burada hər bir ərazilin özünəxəs adı, ünvanı da var. Müəllif "Əlimdə qalib" şeirində həmin doğma kəndinə ərazilərini adbaad, ünvan-ünvan gozir. Mən inanram ki, həmin yerlərə yolu düşənlər Yaqubun bu şeirində yada düşən ünvanları təkcə düşüncələri ilə yox, həm də gözləri ilə axtaracaqlar.

"Abdal"- qarğılıq, çinarlar "Susalıq", Suyu havası da şəfa-sağamlıq, Bu dünyaya doğdugum obalıq, Həsrəti ağır yük belimdə qalib.

Sirin sulu "Orta-oba" kəhrizi, Yamacında bənövşəsi nərgizi, Axar suda su çıçayı, yarpizi Dərməyə uzalı əlim də qalib.

Hələ "Göycə göl", "Sumaxlı dərə" Heyranlıq bəxş edir baxan gözlər. "Gözəl Yal", arxası "Qaranlıq dərə", Keçə bilmədiyim selim də qalib.

"Yuxan oba"-məktəb, elm ocağı, Kimlərə aqmamış isti quçağı! Ağila sığmayan dəyər bucağı, Qədrini bilməyim bilim də qalib.

"Qıçığlıyal"-ətəyində qəbirlər Ziyarət olunmur ölüşür illər "Sancallı" sevərlər də biliirlər, Həmsin demədim dildim də qalib.

Bu adlar, ünvanlar poetik yozumla təqdim olunur. Ancaq bundan sonra şair sanki öz düşüncələrinə yekun vurmaq üçün mənəvi mühitini qaydırır. Həsrətinin, yerin-yurdun ağrısını bundan sonrakı bəndlərə comleyir. Ömrünü qırbdə yaşıdığını, dördli insanları görəndə onlara öz təskinliyi, doğmalığı ilə munis olduğunu, bir sözə, sözün özünə güvəncə varlığını insanlarla, doğmalarla bələşmək isteyini göstərir. Zənnimcə, hər kəs Yaqubun bu şeirlərini oxuyunda istəristəməz kənd heyatının yaddaşa yaşıyan elementlərini asanlıqla təsəvvüründə canlandırma bilər.

Davamı 13-cü səhifədə

Övvəli 11-ci sohifə

*El-obadan uzaq bölgəyə düşdüm,
Dərdə dərd qatmadım kimlə görüsdim,
Sözlə qışlaraq sözlə bələsdüm,
Heç kim qinamasın elim də qalib.*

*Anamın yun alcımı, yun darağı,
Cəhrəsi, düzçəsi, kələf, yumağı,
Baxdığım heyranlıq uzaq marağ
Deməzdim uşaqlıq ilində qalib.*

*Yaqub Sözün dil hekayə dərdini,
Həm orazi, həm vilayət dərdini,
Bığazlık, həm cinayət dərdini
Yazmışam kağıza olimdə qalib.*

Bu şeir ayrı-ayrı yer-yurd, ərazi mənəzərləri ilə mənəvi mühitin bənzərsiz qovuşduğundan yaranıb. Müəllif bütün töbəti etibarı ilə bu şeirdə də yaddaşına bağlı olduğunu göstərir. Yaddas onu öz keçmişindən ayrılmaga qoymur. Ümumiyyətə, Yaqubun bütün şeirlərində insanın yaddaşına qayıdışını təlqin eden motivlər var.

Yaqub Mirzə birmənali şəkildə mənəviyyat adamıdır. Ona baxanda sənki dünya malında gözündə olmayan bir kimse ni təsvirvüründə canlandırısan. Gözü tox, dünya mali üzərində mübahisə etməyen adamdır. Hələ neçə il avval dostum Əli Rza Xələfli onun şeirlərinə çox dayərlə təhlillər vermiş və mənəvi mühitinin saflığını da ayrıca qeyd etmişdir: "Yaqub Mirzə Söz istər söhbətində, istərsə də, yazılarında "Qurani-Kərim" in mötbərə ayalarına istinad edir. Özü də yeri düşdükə təlqin edir ki, hər kas öz yolunda atlığı addimda öz inamına gəvənsin. Yaqub Mirzə müqəddəs kitabın işğını əbədi dayır kimi qavramır və bunu insanlara da təlqin edir. Həmişə yazarlar arasında olur, ziyalıllarla ünsiyyət saxlayır, zaman boyu qənaatlarını da casarətlə bildirməkdən çəkinmir. Bütün bunları özünün, həyatının mənəsi hesab edir. Yaqub Mirzə Söz yaxşı bilir ki, həqiqatın qodrını haqqı sevan bilər. Ona görə də yazuşunda, sözündə inamının, əqidəsinin qurbanı olmağı da bir üstün mərtəbə sanır:

*Söylə həqiqəti, həqiqi sevənə,
Vüsal cəfəsini bilsə də yenə,
Həqq aşıqi pərvənədən öyrənə,
Vüsal həsrətində qalanı gətir.*

*Bir könlük quşu ki, dili gileyli,
Nə qədər uçmağa olsa da meyli,
Qonar bir budaga dincələr xeyli.
Budagsız ağaca qonanı gətir.*

Yaqub Mirzə Söz doğru deyir ki, könlük quşu haraları gəzsə də, yenə bir budaga, yenə bir məkanda dayanıb dincələr. Könlük quşunun dayanıb dincəldiyi məkan sözdű, söz ocağı. Bir ocağı, mənəviyyat evi kimi görür. İnsanın mənəvi aləminin də barlı, bəhərlə ağaç kimi təsvər vədir.

Bunlar da onu göstərir ki, Yaqubun bu duygulanmaları onun daxili aləmindən gəlir. Vüsal üçün hər cür cəfa çəkmək aşıq xoşdur. O aşıq ki, eşiqli yolunda pərvənə kimi yanmaq dərsi övrənib. Yeri gələndə o, özünü tüstüsüz yanan ocağı bənzədir:

*Bilmirəməsə yerin altı, üstünü,
Əgər duya bilsən qalxan tüstümü,
Sirab etmək üçün yanan köksümü,
Ara buludları, dolanı gətir.*

*Doğma yurd söyleyən cami dillərdi,
Qasıdi o səmtə asən yellərdi,
Şahidi ömründən ötən illərdi.*

Həyatın "Sinaq yükü" sözün güzgüsündə yaxud, Yaqub Sözün yeni kitabı üzərində düşüncələr

"Söz" adlı alışış yanarı gətir.


Yaqub Mirzə Sözün mənəvi mühiti vəfsi hali, mənəvi yaşam yolu kimi də bu misraları qavramaq olar. Onun sözləri lap klassik ədabiyyatda deyildiyi kimi, külək adlı qasidələr yurda yetən duyğuları. O, nə yazıb, necə yazıb, necə yaşayıb, indi hansı hissələr daşıyb - bütün bunlar üçün bir şahidi var. Allahdan aşağı o da öz ömrüdü. Və nəticə olaraq yaxşı deyir ki, bu ömrən söz adı daşıyb, yanarı bir ocaqdır. Yaqubun sözə yanaşmasını xarakterizə edən bu qeydlər bizi də belə bir qənaət yaradır ki, Yaqub sözü elə canlı vərlək kimi qəbul edir. Mahiyyətə insanın içərisindən sözü götüründə heç nə qalmadığı kimi əsdiyi örnəklərin də içərisindən düşünəcə qənaətinə, fikirləri götüründə monasız söz yığını qalır. Amma yaxşıdır ki, Yaqubun bütün şeirlərində müəyyən fikir ifadə olunur. Biz onu əslində həm də fikir adamı kimi, düşünəcə sahibi kimi qarvayıraq. Tokcə hissələr, emosiyalarla yaşayır. Həyati ayıq gözəl seyir edir.

"Sinaq yükü" kitabı bir neçə bölmədən ibarətdir. Müəllif bir bölməni də "2017-2019-cu illər" adlandırır. Görünür, müəllifin zənnino görə bu illər onun hayatımda ayrıca bir mərhələ təşkil edir. Onu da qeyd etmək yerinə düşər ki, həqiqətən müəllifin zaman baxımından mərhələlərə ayırdığı şeirlərində həyata dərin baxış diqqəti colb edir.

Yaqub Söz üçün həyatın hərəkətverici qüvvəsi sevgidir. Eşq anlamında olan sevgi əslində həyatın mənəsi, məhiyyətidir. Bir vaxt Nizami də deyirdi ki, "Eşqdir məhrəb uca göylərin, eşqsız, ey dünya, nodir deyərin". Bu sözlərin nə demək olduğunu, zənniməcə, hər kas qədərinə anlaya bilər. Nizamiyə görə xilqət məhz ona görə düşünən vərlığa əvvəlib ki, onun mənəvi hakimi eşq olub. Dünядakı bütün diriliklərin mənbəyi sevgi ilə bağlıdır. Yaqub da öz şeirlərdən sevgiyə bu yanaşma ilə dəyər verir.

Müəllifin nəzərinə görə sevgi saf olmalıdır, sağlam olmalıdır. Hər bir sağlam sevginin arxasında zəngin mənəvi həyat dayanır. Amma təəssüf ki, həyatda elə insanlar var ki, bu hissələrə mənəvi alver edir. Hətta təfərrəfən biri digorinə sevgi adı ilə yalanlar satır. Yaqub Söz bu yanaşmayı cinayət hesab edir. Onun "Bəndəlik sevgisi" adlı bir şeiri var. Şübhəsiz, burada müəllif uca Allaha, yaradana olan sevgini həyatın qaynağı hesab edir. Əgər ulu yaradana sevgi yoxdur, onda insanın öz həmcinsinə olan sevgisi də saxta olar. Təbiəti idarə edən insanın bəndəlik sevgisidir və müəllif de təsadifi olaraq öz şeirini "Bəndəlik sevgisi" adlandırmır. Bütün hallarda müəllif təbiətin bütün durrə hallarında sevginin gücünü görür.

Sevgilər təmənnəsiz olur, minnətsiz



olur. Çünkü ilkin başlangıç olaraq təmənnəsiz sevgilər Allahə sevgidən qaynaqlanmışdır. Müəllif məhz bu qənətədədir.

Təmiz, saf deyilsə duyğular əğr.
Sevgi də saxtadır sonu cinayət.
Necə gəlmədirəsə eləcə gedər,
Səbəbi şərt olar, yada ki minnat.

Qaynağı məhəbbət olarsa sevgi,
Allaha sevgidən doğarsa sevgi,
Allaha bəndəlik olarsa sevgi
Sönməz, çünkü körüküsü sadıqət.

Müəllifin düşüncəsinə görə yollar dənyanı bozayırlar. İnsanın varlığında yaşayan arzular, diləklər sənki münbit torpaq üstündəciçəklər kimi insanların təbiətini bozayırlar. İnsanlar dənyanı bəzəyən yollarla bir-birinə doğru gedər, bir-birini anlamagəcan gedər. Bütün hallarda insanlar yorulub yolda qalmazlar. Hətta cismən yorulsalar belə, onların könlük duyğuları bir-birinə doğru qanadlanan arzularla, diləklərlə yolu axıra çatdırır.

Bəndəlik sevgisi ürəkdən keçir,
Arzudan, diləkdən, çıxəkdən keçir,
Dünyanı bozuyaq qərçəkdən keçir,
Hədəfə vəsilə yollardır olbat.

Bu sevginin sərhəddi yox məkansız,
Bu sevgidən məhrum olmaq imkansız,
Bu sevgidə bütün güllər tükənsiz,
Tükənməyən gücü yalnız məhəbbət.

Sevgisiz həyatda nizam pozular,
Daşın, torpağın da bənizi solar.
Gözəli axtarmaq eyib sayilar,
Gözəllik axtarmaq deyil qəbahət.
Sevgilərin məkəmənənədir. Amma onas odur ki, bu məkanın shato etdiyi sevgi diyarı, sorhəsdir. Doğrudan da, insan olının yetmədiyi, ününün çatmadığı yaradana sevgi bəsləyə bilir, onda yer üzünün eşəri olan insana niyə belə sevgi bəsləməsin. Yaqubun "Bəndəlik sevgisi" şeirinin möğzində bu ideya dayanır. Yəni insanları bir-birinə doğma münasibətə

səsləyiş var onun şeirlərində. Onun qənaətinə görə sevgi olmayan yerdə daşın, torpağın da bonizi solmuş olar. Zənniməcə, bunun belə başa düşmək mümkündür. Yəni insan torpağa sevgi ilə yanassara, onu əkib becərəsə, torpaq üstündə zəhmət çəkərsə, onda torpağın üzü güller. Yəni torpağın üstündə güllər açar. Ağaclar bar gətirər, dünya gözəllik donuna bürünər. Müəllifin düşüncəsinə görə insanın on üstün idealı gözəlliyo yetmək istəyidir. Burada söhbət fördi gözəldən getirir, ümumi gözəllik anlamından söhbət gedir. Yəni xəbisləşin, yalanın, tamahın... bir sözə, insana yaraşmayan no varsa, onun hamisindən imtina olunduğu, yəni ali insani keyfiyyətlərin hakim olduğu yer elə gözəllik məkəndir. Müəllif şeirini maraqlı duyğularla başa çatdırır. Demək, insan on gözəl nağməsin sevgi ilə oxuyursa, bu nağmənin diriliş gücü var. Müəllif bu hissə təlqin edir:

Sevgisiz oxunsa sevgi nağməsi
Sayılmaz sevginin bayannaməsi.
Dünya bazarında sevgi kəlməsi
Sərməyə qismində dəyərli sərvət.

Söz bəndəlik sevgisindən çıxmadı,
Bu sevginin cəfəsindən qaçmadı.
Həqiqi sevənlər sərrin açmadı,
Asıqlar sevgidən etməz şikayət.

Sözün həqiqi mənasında mən Yaqubun həyata sevgi ilə yanaşma düşüncəsinə xüsusişilə töqdir edirəm. Bəlkə də, mühərribələrin, intrigaların, münəqşələrin hamisi insan təbiətindəki sevgi hissini zəifləyindən qaynaqlanır. İnsanlar ürəkdən sevgi bilsəydlər, həyata daha gözəl oları. Yaqub Söz də elə bunu deyir.

Yaqub Sözün kitabında üçüncü bölüm "2019-2020-ci illər" adlanır. Zənniməcə, bunun özüñün də bir xüsusi monası var. Demək, Yaqub üçün də 2020-ci il qələbəyə qədərki mərhələ xüsusi bir dövrdür. Bundan sonra Yaqubun könlük rübabında on nikbin duyğular səslenənlədir. Yəqin ki, müəllif 2020-ci ilənən sonrakı şeirlərinin ayrıca kitab kimi nətəmək fikrindədir.

Arada sıxsa da ürəyimizi
Həl də yarımcı qalan suallar,
Əlimizdən tutub aparır bizi
Tükənməz arzular, işqılı yollar.

Yaqubun "Sinaq yükü" kitabını çapa hazırlanırda da oxumuşdum. Müəyyən düşüncələrin kitabın annotasiyasında da öz əksini tapıb. Birçə onu deyirəm ki, Yaqub insanlara xeyir arzulan, onların ruhunu, varlığını saflığa çağrın şairdir, müəllifdir, söz adamıdır. Yaqubu həm şair kimi, həm də publisist kimi xarakterizə etmək olar. Və bir dənə bunu deyirəm ki, Yaqub qəbul etdiyi Söz adına yeni kitabında da sadıq qala bilib.